



Şəhla Cabbarlı

Seyx Cəmaləddin Əfqanı haqqında ən çox biografik əsərlər yazılın, geniş araşdırılan şəxslərdəndir. XIX əsrə yaşısa da, həm XX əsrə, həm də müsəlman dövrə onun dini-fəlsəfi, siyasi-ictimai görüşləri müzakirə və mübahisə mövzusudur. Onu islam alimi, türkçü, dini İslahatçı, mütəfəkkir, ictimai xadim və xarici xüsusi xidmət orqanlarına işleyən casus kimi də təqdim ediblər. Milli kimliyinə gəlinəcə, ayri-ayrı mənbələrdə onun türk, əfqan, hindli və s. olduğu barədə iddialar yer alıb.

Əfqani kim idi?

Əfqani təxəllüsü ilə tanınan bu şəxsin əsl adı Cəmaləddin Məhəmməd Seyid Səfər oğlu Əsədabadi idi. Əvvəller yazılarıni Əli-Hüseyni təxəllüsü ilə yazan Cəmaləddin sonralar özüne İstanbul, Tusi, Əl-Həmadanı və s. təxəllüsler də götürmüştür.

Əfqanistanlı alim Sərdar İsgəndər xan xatirələrində yazır: "Bir dəfə Cəmaləddin Əfqanidən niyə Əfqani təxəllüsü götürdüyüünü soruşdum və ona dedim ki, mən Əfqanistanda bütün məşhur nəsilləri tanıyıram və siz onların heç birindən deyilsiniz. Cavabında o mənə dedi: "Iranın xarici ölkələrdə dövlət nümayəndələri çoxdur və onlar mənə görəcəyim işlərde rahatlıq verməzlər. Əfqanistanın isə xarici ölkələrdə yetirmələri yoxdur və Əfqanistan təhlükəli deyil!"

Əfqanının milli kimliyi məsəlesi indi də gündəmdədir. Bəzi mənbələr onun Əfqanistanda Əsədabad şəhərində, digərləri isə Tehran yaxınlığında Əsədabad qəsəbəsində doğulduğunu iddia edirlər. Azərbaycanlı mütəfəkkir Əhməd bəy Ağaoğlu "Türk yurdu" başlıqlı silsilə yazısında Əfqanının Azərbaycan türkű olduğunu vurğulayır. Gələn etiraz məktublarından sonra digər yazılarında Əfqani ilə Fransada təhsil aldığı vaxtlarda tanış olduğunu və milli kimliyi ilə bağlı ona sual verdiyini xatırlayıb və Əfqanının cavabını belə ifadə edir: "Mənim atam və anam Marağalıdır. Lakin sonradan Həmədana köçmüşük. Mən Həmədanda doğulmuşam". O, Əfqanının dediklərini dəftərcəsinə qeyd etməyi də unutmamışdı, daha sonra isə "Cəmaləddin türkə danışındı" deyə vurğulayıb.

Məhəmməd Əmin Rəsulzadə 'İran türkləri' başlıqlı yazısında Əfqanidən söz açaraq, onun Azərbaycanlı olmasına işarə vurmaştı.

Cəmaləddin Əfqani uşaq iken ailəsi Əfqanistana köcmüş və yetkinlik dövrü orada keçmişdir.

Onun kimliyi haqqında xəlefı Abduhun yazdığı "Xatirət" əsərində Əfqanistani tərk etməyə məcbur qalmış biri kimi təqdim edilir.

Siyasi fəaliyyəti

Əfqanının yaşadığı dövr (1838-1897) XIX əsrin elə bir vaxtına təsadüf edir ki, bu dövrde Avropada, Balkanlarda və müsəlman dünyasında böyük çaxnaşmalar, mühəribələr, azadlıq şüarlarının səsləndiyi dövr idi. İmpre-

riyalar zəifləyir, xalqlar müstəqillik isteyir, köləsi olduqları dövlətlərin zəifləməsindən istifadə edərək, öz dövlətlərini qurmağa çalışırlar. Eyni zamanda, qərb güclərinin müsəlman dövlətlərində girdikləri nüfuz yarışı da Əfqanının gözü önündə baş verirdi. Dövrün hadisələrinə şahid olan və bir

sıra siyasi biliklər yiyələnən Əfqanı Avropa, Orta Şərq və Asiya-da bəzi ölkələri gezmiş, baş və rən siyasi prosesləri yaxından izləmişdi.

Türkiyə tarixçiləri hələ də Cəmaləddin Əfqanının yetərincə araşdırılmadığını yazırlar. Onlar Əfqanını dəyərləndirərkən deyirlər ki, o, məzəlum görünüşlü din-

hın gönderdiyi hər hansı ali rütbe deyil, sadəcə, sənət işidir. İnsanları inandırmaq, bir yola yöneltmək işidir. Xilafətin mərkəzində bu çıxışı etmək böyük cəsarət tələb edirdi. Osmanlı din alımları ona güclü təpki verdiklərindən, hətta sui-qəsdərin olacağından ehtiyatlanaraq, İstanbullu tərk edib, Misirə yola düşdü.

Türkiyə tarixçiləri hələ də Cəmaləddin Əfqanının yetərincə araşdırılmadığını yazırlar. Onlar Əfqanını dəyərləndirərkən deyirlər ki, o, məzəlum görünüşlü din-

periyasının parçalanması üçün hazırladığı agent Ulfrid Blantla görüşdü. Bu səfərdən sonra Parisə gedərək Məhəmməd Abdül ilə birlikdə "Urvət-ül Vuska" (möhökəm dəstək) dergisini nəşr etməyə başladı. **Dərgi Osmanlı imperiyasına daxil olan xalqlara azadlıq çağırışları edirdi. Müraciət səfəri zamanı Qacar Şahı Nasırəddin Şahla da qarşılaşmış, şah ona vəzir vəzifəsi təklif etmişdir. Təklifi qəbul edərək Tehrana getmiş, lakin orada onu ev dəstəğinə etmişdilər. Güclü siyasi taktikləri ilə buradan qurtularaq, yenidən Avropaya qaytmışdır. Onun əsas məqsədi Osmanlı İmperiyasını içəridən parçalamaq idi. Lakin güclü kəşfiyyatı olan**

man İran ruhaniləri Şaha müraciət edərək onun məzarının Tehrana getirilməsi üçün xeyli əsas olduğunu bildirsələr də, Məhəmməd Rza Şah yeni gəldiyi həkimiyəti möhkəmləndirməkdə idi. Bu müraciətləri əsassız sayır və Əfqanistan höküməti ilə hər hansı problemin yaranmaması üçün müraciətlərin üzərində keçir.

Dini baxışları

Cəmaləddin Əfqanının dini görüşləri müasirlərindən fərqli idi. O, islam ənənəciliyindən çıxmış, modern İslam qaydalarını qəbul etməyən üçüncü yolun carçası idi. Düşünürdü ki, dində bir yenilənmə baş vermelidir ki, insanların siyasi şüurunda oyanışa

Sırlı Şeyx: İslam İslahatçısı, İngilis casusu, xilafət düşməni? ..



dar, lakin çox hiyləgər siyasetçidir. Güclü dövlətin yanında yer alaraq, zəif xalqları müstəqil dövlətlər qura biləcəklərinə inandırıldı. Onun elmi fəaliyyəti mübahisə mövzusudur, lakin siyasi fəaliyyət dönməni 1858-1897-ci illəri əhatələyir. Həmin dövr İngiltərənin şərqi Əsədabad şəhərində Osmanlı İmperiyasını parçalamaq planlarının işe düşdürüdür. Xüsusən də Misir mövzusunu qeyd etmək yerinə düşər - Əfqanın bu məsələdə ingilislər kəməyi danılmazdır.

Əfqanının İstanbulda səfəri 1869-cu ildə baş tutdu. Ümumiyyətə, o, çıxışlarında Osmanlısı "xəstə adam'a, yaxud da islam aləmini bir cəsədə, İstanbulu isə bu cəsədin başına bənzərdirdi. İstanbulla gəldikdən sonra burada din alımları qarşısında çıxış edərək, çəkinmədən "Peyğəmbərlər sənətlərindən bir sənətdir" – deymişdi. Yəni, peyğəmbərlək Alla-

dildi və ingilis ordusu Misirə deşant çıxardı. Bununla da İngiltərə Misiri Osmanlıdan almış oldu.

Qahirədə 1871-79-cu illərdə yaşamış, burada müxtəlif təbəqələrdən olan insanları etrafına toplamağı bacarmışdır. Onların çoxu hərbçilər idi. Əfqanının Misisdə gördüyü işlərdə biri də "Hizb el-Vətən el-hür'ün (Vətən və Azadlıq Partiyası) qurulması oldu. Onun buradakı şüarı 'Misir misirlilərindir'" oldu. İlk baxışdan onu xoşagələn və milliyyətçilik ruhunda deyilmiş şürə saymaq olar. Çünkü hər xalqın hürriyyətə qovuşmaq, öz vətənə sahiblənmək istəyi, haqqı var. Lakin o dövr üçün bu ayri-seçkilik sayılır, Misiri Osmanlıdan ayırmak məqsədi güdürdü. O, 1883-cü ilde təhlükəsizliyini təmin etmək üçün Misirdə Hindistana, oradan da Londona getdi. Burada o, Britaniya krallığının Osmanlı im-

Sultan II Əbdülhəmid onun məqsədini anlayaraq, baş verəcək hadisələri önlemək məqsədi ilə ona xoş sözərək ittifaqtılardan dolu məktub yazaraq, İstanbullu dəvət etdi. Sultanın məqsədi onun İstanbul sərhədləri daxilində azad, sərbəst yaşamasını təmin etmək, həm də gözündən qoymamaq idi. Əfqanı məktubu alan kimi dəvəti qəbul etmiş və 1892-ci ildə İstanbulla gəlməşdi. Onun məqsədi isə İstanbulda insanlara, alimlərə daha yaxın olaraq, məqsədlərinə çatmaq idi. Lakin gəldikdən sonra ona heç bir vəzifə verilmədən, sultanın əmri ilə yerleşməsi üçün bir malikanə təsis edildi. Xidmətçiləri, hər bir şərait olsa da, heç kim görüşünə buraxılmadı. Burada 1897-ci ildə vəfat etdi. Onun ölüm səbəbi hələ də qarşılıq qalmaqdadır. Bəzi türk yazarları görə, Cəmaləddin Əfqani II Əbdülhəmidin göstərişi ilə zəhərlənərək və ya boğdurularaq öldürülmüşdür. Çünkü onun ölümündən dərhal sonra təşkil edilən saray divanında çıxış edən sultan bələ demişdi:

"Mənim xəlifə adım ingilislər üçün daima narahatlı yaradırdı. İngiltərə xarici işlər nazirliyində casus Blantla Cəmaləddin Əfqani adlı şəhərətanın birgə plan hazırladıqlarını öyrəndim. Bu iki şəxs xəlifənin türkələr tərəfindən zorla ələ keçirildiyini cahanda yayaraq, Məkkə Əmiri Şərif Hüseyinin xəlifə elan edilməsini müdafiə edirdilər. Cəmaləddin Əfqanı çox yaxşı tanıdım. Çok təhlükeli adam idi. Misirdə olarkən özünü Mehdi elan etmişdi və bütün Orta Asiya müsəlmanlarını bize qarşı үşyana səsleyirdi".

Bir çox dövlət adamları Əbdülhəmid ciddiye almışdır, onun hakimiyətini qorumaq üçün Əfqanını şərədiyini düşünürlər. Lakin çox keçmədi ki, eyni sənərini Şərif Hüseyin üşyana rəsədə böyük dəstəkçi Rza Həyata keçirdi. Əfqanının ölümündən sonra onun ideyalarını Misirdə Məhəmməd Abdül yaradı. Lakin Əfqanı haqqında ilk mənfi fikirləri Şeyx Nebhani yazmışdır.

Vefatından sonra onu İstanbulda Maçka qəbristanlığında dəfn etmişdilər. Lakin 1944-cü ilde Əfqanistan hökümətinin xahişi ilə məzarı İstanbuldan götürülərək Kabilə aparılmışdır. Bu za-

Həyati və fəaliyyəti sırlarla dolu olan Seyid Əfqani, demək olar, əsərlər yazmamışdır. Çünkü onun işi siyaset, çağırışlar və etiraz hərəkatları düzənləmək idi. O, düşüncələrini daha çox çıxışlarında dələ gətirirdi. Ziya Göyəlp yazır ki, Gənc Türkələr hərəkatına dəstək üçün alovlu türkçülükdə çıxışları Əfqanının etrafına xeyli gənc toplanmasına səbəb olmuşdur. Həmin gənclər sonralar cümhuriyyətin yaranmasında böyük rol oynadılar. Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə kim azərbaycanlı alımların də türkçülükdə ideoloji baxışlarına təsir edən bu şəxsin həm şəxsiyyəti, həm də görüyü işlərlə bağlı hələ açılmamış xeyli sırlar var..